



Mən fəxr edirəm ki, Bakı Dövlət Universitetinin məzunuyam...  
Ümummilli Lider HEYDƏR ƏLİYEV



Qəzet 1929-cu ildən nəşr olunur. Təsisçi: Bakı Dövlət Universiteti

31 avqust 2020-ci il



# BAKI UNIVERSITETI

MİLLİ TƏRƏQQİ ELM VƏ TƏHSİL OCAĞINDAN BAŞLAYIR

Füzuli, Qubadlı və Cəbrayıl rayonlarının işğalından 27 il ötür

səh. 2

Baş nazir tədris ilinin başlanması barədə qərar verdi

səh. 3

“BP” şirkətinin vitse-prezidenti ilə onlayn görüş keçirilib

səh. 3

Əhmədiyyə Cəbrayılovun 100 illiyinə həsr olunmuş onlayn tədbir keçirilib

səh. 3

Universitetin qədrini bilək

səh. 6

BDU məzunları ən yüksək nəticə göstərənlər sırasında

səh. 6

BDU məzunları təəssüratlarını bölüşür

səh. 7

Məsuliyyətli işin öhdəsindən layiqincə gələnlər

səh. 8



BDU-da "Gənc istedadlar" liseyinə qəbul imtahanı keçirilib

→Səh.2



Elmə və təhsilə həsr olunmuş ömür

→Səh.2



Unudulmaz şərqşünas alim və müəllim

→Səh.4



Kəonüllü olaraq cəbhəyə gedən rektor

→Səh.6

## 1 avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür



Əliyevin dilin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir.

Müstəqil Azərbaycanın 1995-ci ildə qəbul olunmuş Konstitusiyasında Azərbaycan dilinin Azərbaycan Respublikasının dövlət dili kimi təsbiti, onun rəsmi dövlət dili statusuna yüksəlməsi milli dövlətçilik tariximizin ən önəmli hadisələrindən biridir. Bundan sonra hökumət səviyyəsində Ana dilinin inkişafı və qorunması istiqamətində əhəmiyyətli sənədlər qəbul edilmişdir. “Dövlət dili işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il tarixli fərman, yeni əlifbaya keçidin 2001-ci ilin avqustuna kimi ölkəmizdə bütünlüklə təmin edilməsi Ulu Öndərin öz doğma dilinə bağlılığını bir daha təsdiq edir. 30 sentyabr 2002-ci il tarixində “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi istiqamətində daha bir addım olmuşdur.

*Ana dilimiz müstəqil Azərbaycanın, Azərbaycan xalqının ən böyük milli sərvətidir*

*Ulu Öndər Heydər Əliyev*

Ümummilli Lider Heydər Əliyevin imzaladığı 9 avqust 2001-ci il tarixli 552 nömrəli fərmanla hər il avqust ayının 1-i ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. Dil millətin simasını səciyyələndirən amillərdən biri, onun milli sərvətidir. Millətin dilinin dövlət dili statusuna yüksəlməsi isə tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir. Respublikada dil siyasətinin formalaşdırılması, Azərbaycan dilinin dövlət dili kimi tətbiqi işinin təkmilləşdirilməsi və nüfuzunun yüksəlməsi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.

Ulu Öndər Azərbaycan xalqının milli varlığının əsas rəmzi olan ana dilimizin saflaşdırılması və zənginləşdirilməsi istiqamətində mühüm addımlar atmış, Azərbaycan dilinin inkişafı və qorunması məqsədilə əhəmiyyətli sənədlər təsdiq etmişdir. Ölkəmizdə Azərbaycan dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sistemində yol tapması Ana dilimizin gözəl bilicisi, mahir natiq Ulu Öndər Heydər

və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı'nın təsdiq edilməsi haqqında 9 aprel 2013-cü il tarixli 2837 nömrəli sərəncamlarına əsasən, latın qrafikalı yeni Azərbaycan əlifbası ilə dərslərin, elmi əsərlərin, lüğət və bədii ədəbiyyat nümunələrinin çap olunaraq istifadəyə verilməsinin, ölkədə dilçilik araşdırmalarının yaxşılaşdırılmasının təmin edilməsi milli ədəbi dilin daha da zənginləşməsi ilə yanaşı, dilçiliyin inkişafı baxımından da əhəmiyyətli olmuşdur. Prezident cənab İlham Əliyevin “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 1 noyabr tarixli fərmanı təməli Ulu Öndər tərəfindən qoyulan məqsədyönlü dil siyasətinin uğurlu davamıdır. Bütün bu sənədlər və bu istiqamətdə görülən işlər Ana dilimizin inkişafına ölkə başçısı tərəfindən göstərilən böyük qayğı və diqqətin təzahürüdür.

Ana dilimizi qorumaq üçün böyük addımlar atan Ümummilli Liderin siyasi xətti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən inamla davam etdirilir. Ölkə rəhbəri "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 2004-cü il 12 yanvar tarixli 56 nömrəli, "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə

və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı'nın təsdiq edilməsi haqqında 9 aprel 2013-cü il tarixli 2837 nömrəli sərəncamlarına əsasən, latın qrafikalı yeni Azərbaycan əlifbası ilə dərslərin, elmi əsərlərin, lüğət və bədii ədəbiyyat nümunələrinin çap olunaraq istifadəyə verilməsinin, ölkədə dilçilik araşdırmalarının yaxşılaşdırılmasının təmin edilməsi milli ədəbi dilin daha da zənginləşməsi ilə yanaşı, dilçiliyin inkişafı baxımından da əhəmiyyətli olmuşdur. Prezident cənab İlham Əliyevin “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 1 noyabr tarixli fərmanı təməli Ulu Öndər tərəfindən qoyulan məqsədyönlü dil siyasətinin uğurlu davamıdır. Bütün bu sənədlər və bu istiqamətdə görülən işlər Ana dilimizin inkişafına ölkə başçısı tərəfindən göstərilən böyük qayğı və diqqətin təzahürüdür.

*Ana dilimizin qorunması və qayğı ilə əhatə olunması müstəqil Azərbaycanın hər bir vətəndaşının müqəddəs borcudur.*



BDU məzunları yay təcrübə proqramında iştirak edir

→Səh.6



“Əkinçi”dən bu yana. Azərbaycanın milli mətbuatı 145 yaşında

→Səh.5

Gənc kadrların və tədqiqatçıların yetişməsində əvəzsiz xidmətləri olan, uzun illərdən bəri Bakı Dövlət Universitetində çalışan, peşəkar idarəçilik sərəştəsi ilə hamının rəğbətini qazanmış BDU-nun rektorunun elm və təhsil üzrə müşaviri, AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi, fizika-riyaziyyat elmləri doktoru, professor, "Şöhrət" ordenli Aydın Kazımzadənin 70 yaş tamam olur. 70 illik yubileyi münasibətilə professor Aydın Kazımzadə BDU rektorunun Fəxri Diplomu ilə təltif edilmişdir.

2020-ci ilin avqust ayında görkəmli alim və pedaqoq, Bakı Dövlət Universiteti (BDU) rektorunun elm və təhsil məsələləri üzrə müşaviri, Yarımkəçiricilər fizikası kafedrasının professoru, AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi, fizika-riyaziyyat elmləri doktoru Kazımzadə Aydın Həsən oğlunun 70 yaş tamam olur.

A.H.Kazımzadə 1950-ci il avqustun 8-də Ordubad şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1967-ci ildə 1 nömrəli Ordubad şəhər orta məktəbini qızıl medalla bitirmiş və elə həmin ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Fizika fakültəsinə daxil olmuşdur. 1972-ci ildə universiteti fizik, fizika müəllimi ixtisası üzrə bitirərək həmin ildə BDU-nun Yarımkəçiricilər fizikası kafedrasının nəzdində Yarımkəçiricilər və dielektriklər fizikası ixtisası üzrə aspiranturaya daxil olmuşdur. Dissertasiya işlərini müvəffəqiyyətlə müdafiə edərək 1975-ci ildə fizika-riyaziyyat elmləri namizədi, 1987-ci ildə fizika-riyaziyyat elmləri doktoru elmi dərəcələri, 1988-ci ildə professor elmi adı almışdır. 2014-cü ildə AMEA-nın müxbir



üzvü seçilmişdir.

Professor A.H.Kazımzadənin elmi və pedaqoji fəaliyyəti çoxşaxəli olub müasir fizikanın və təhsilin bir sıra sahələrini əhatə edir. Elmi fəaliyyəti əsasən mürəkkəb yarımkəçiricilərdə və yarımkəçirici diod quruluşlarında elektron proseslərinin tədqiqi ilə əlaqədardır. Mendeleev cədvəlinin 3-cü və 6-cı qrup elementləri əsasında alınmış binar və üçqat laylı kristallarda ilk dəfə olaraq bir sıra fiziki hadisələr müşahidə etmiş, bu kristallar əsasında hazırlanmış heteroqəçidlərdə, Şottki diodlarında və yarımkəçirici-maye kristal sərhəddində elektron proseslərinin xüsusiyyətlərini öyrənmiş və onları izah etmək üçün mexanizmlər təklif etmişdir. Eyni zamanda yaranma tarixi 1957-ci il hesab edilən Axma nəzəriyyəsinin (Percolation theory) inkişaf etdirilməsi və onun müxtəlif fiziki və ictimai məsələlərə tətbiqi sahəsində müəyyən işlər aparılmışdır.

Alim tərəfindən həmçinin nəzəri fizika sahəsində, xüsusilə elementar zərrəciklər və təbiətin fundamental qarşılıqlı təsirlərinin birlişdirilməsi sahəsində maraqlı fikirlər irəli sürülmüş, elementar hissəciklərin elektrik yükünü hesablamak üçün empirik qayda təklif edil-

## ELMƏ VƏ TƏHSİLƏ HƏSR OLUNMUŞ ÖMÜR

mişdir.

A.H.Kazımzadə yerli və beynəlxalq informasiya agentlikləri tərəfindən indeksləşdirilən bir sıra nüfuzlu xarici elmi nəşrlərdə dərc edilmiş 350-dən çox elmi əsərin, o cümlədən bir neçə kitab, dərslik, dərs vəsaiti və publisistik məqalənin müəllifidir. Azərbaycan, Almaniya, İngiltərə, Rusiya, Ukrayna, Belarusiya, Fransa, Türkiyə, İran İslam Respublikası və digər ölkələrdə keçirilən bir sıra beynəlxalq elmi konfrans və simpoziumlarda iştirak etmiş və məruzələrlə çıxış etmişdir. Dəfələrlə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun və digər donor təşkilatların elmi qrantlarına layiq görülmüşdür. Onun təşəbbüsü və bilavasitə iştirakı ilə 1996-cı ildən başlayaraq BDU-nun Fizika fakültəsinin nəzdində tətbiqi fizika ixtisası açılmış, bu ixtisas üzrə tədris planı və proqramları hazırlanmış və bir neçə il kadr hazırlığı aparılmışdır.

Elmi və pedaqoji fəaliyyəti ilə yanaşı, prof.A.H.Kazımzadə kadr hazırlığı sahəsində də gərgin əmək sərf etmişdir. Ötən illər ərzində onun rəhbərliyi altında 2 elmlər doktoru, 9 fəlsəfə doktoru (o cümlədən Misir Ərəb Respublikası üçün 1 elmlər namizədi) və 40-dan çox magistr hazırlanmışdır. Onun hazırladığı elmi kadrlar hazırda respublikanın və bir sıra xarici ölkələrin elmi müəssisələrində çalışır və elmi-tədqiqat işlərini müvəffəqiyyətlə davam etdirirlər.

Prof. A.H.Kazımzadə 2002-2011-ci illərdə Dünya Bankı tərə-

findən həyata keçirilən bir sıra təhsil islahatı layihələri üzrə milli məsləhətçi kimi fəaliyyət göstərmişdir. Bu müddətdə o, Azərbaycanda müəllim hazırlığı (ilk müəllim hazırlığı, ixtisasartırma və yenidən hazırlanma) sisteminin təhlili, onun zəif və güclü cəhətlərinin müəyyən edilməsi sahəsində tədqiqatlar aparmış, beynəlxalq məsləhətçilərlə birlikdə ölkəmizdə fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığı sahəsində mövcud vəziyyətin təhlilini əks etdirən hesabatlar hazırlamış, bu sistemin təkmilləşdirilməsi və Avropa standartlarına uyğunlaşdırılması məqsədilə islahatların aparılması üçün Təhsil Nazirliyinə təkliflər və tövsiyələr vermiş, mətbuatda çıxışlar etmişdir.

A.H.Kazımzadə Universitet və respublika miqyasında aparılan ictimai işlərdə də fəal iştirak edir. Təhsil Nazirliyinin "Fasiləsiz pedaqoji təhsil üzrə Koordinasiya Şurası"nın sədr müavini, ali təhsildə təbiət elmləri üzrə yeni dövlət təhsil standartlarının hazırlanması üzrə yaradılan işçi qrupun sədri olmuşdur. Dəfələrlə ali məktəb tələbələrini arasında aparılan olimpiadaların, müsabiqə və konfransların sədri və üzvü vəzifələrində çalışmışdır. Bu sahədə apardığı fəaliyyətə görə keçmiş SSRİ Ali və Orta İxtisas Təhsili Nazirliyinin, Azərbaycan Respublikası Təhsil Nazirliyinin və BDU-nun Fəxri Fərmanları ilə təltif edilmişdir. Dəfələrlə elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcələri verən dissertasiya şuralarının üzvü olmuş, çoxsaylı disserta-

siya işlərinə opponentlik etmişdir. 1996-2003-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının ekspert şurasının üzvü olmuşdur. Hazırda BDU-nun nəzdində fəaliyyət göstərən D.02.012 dissertasiya şurasının sədri, "Bakı Universitetinin xəbərləri" jurnalının redaksiya heyətinin üzvü və baş redaktorun müavini.

Professor A.H.Kazımzadənin elmi və pedaqoji fəaliyyəti layiqincə qiymətləndirilmişdir. O, 1976-cı ildə elm və texnika sahəsində Respublika Lenin Komsomolu mükafatına, 2009-cu ildə "Əməkdar elm xadimi" fəxri adına layiq görülmüşdür. 2019-cu ildə "Şöhrət" ordeni və "Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)" Azərbaycan Respublikasının Yubiley medalı ilə təltif edilmişdir.

70 illik yubileyini qeyd edən, yüksək insani dəyərlərə və tükənməz elmi və pedaqoji potensiala malik olan görkəmli alim və pedaqoq Aydın Kazımzadə bu gün də elmi və pedaqoji fəaliyyətini davam etdirərək layvarı və mürəkkəb yarımkəçiricilər və onlar əsasında diod quruluşlarının elektron xassələrinin xüsusiyyətlərini öyrənir, qeyd edilən materiallar və strukturlar əsasında yeni funksional elementlərin yaradılması imkanlarını araşdırır.

Yubileyi münasibətilə professor Aydın Kazımzadəni səmimi-qəlbədən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, gələcək elmi, pedaqoji və ictimai fəaliyyətində yeni uğurlar arzu edirik.

*Elçin Babayev,*  
*Bakı Dövlət Universitetinin*  
*rektoru*

## Füzuli, Qubadlı və Cəbrayıl rayonlarının işğalından 27 il ötür

**Füzuli rayonu 23 avqust 1993-cü ildə erməni hərbi birləşmələri tərəfindən işğal edilib.** Ümumi sahəsi 139 393 hektar olan Füzuli rayonunun qərb hissəsindən (50 kənd və rayon mərkəzi) 125 368 hektar ərazi hələ də erməni işğalı altındadır. Rayonun işğaldan azad olunmuş ərazisində 13 qəsəbə və 20 kənd var.

Qəsəbələrdən 12-si işğaldan azad olunmuş ərazidə yeni salınıb və məcburi köçkün ailələri müvəqqəti olaraq burada yerləşdirilib. Hazırda ərazidə 51 min məcburi köçkün məskunlaşıb. Füzuli rayonu müharibədə 1100-dən çox şəhid verib, 1450 rayon sakini ölüb.

Erməni işğalı altında olan Füzuli rayonu təbii sərvətlər baxımından çox zəngindir. Rayon ərazisində yaşı 200 ildən 1400 ilə qədər olan 11 ədəd Şərq çınarı təbiət abidəsi kimi pasportlaşdırılıb və işğala qədər mühafizə olunub.

**Cəbrayıl rayonunda erməni işğalçıları ilə döyüşlərdə 180 nəfər həlak olub.** 14 polis, 60 mülki şəxs dünyasını dəyişib, 90 nəfərə yaxın isə əsir və itkin düşüb. 200-

dək şəxs Qarabağ müharibəsi əhli statusu alıb, 6 nəfər Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüş. Cəbrayılın Ermənistan Silahlı Qüvvələri tərəfindən tutulması ilə 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 5 məscid, 2 muzey, 129 tarixi abidə, 149 mədəniyyət ocağı işğal altında qalıb. Hazırda Cəbrayıl üzrə 351 nəfər şəhid ailəsi var. Cəbrayıldan olan 61100 məcburi köçkün 58 rayonda, daha çox isə Beyləqan, İmişli, Sabirabad, Biləsuvar rayonlarında məskunlaşıb.

Əlavə edək ki, 2016-cı ilin aprel döyüşlərində Füzuli rayonunda geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli Lələtəpə yüksəkliyi Azərbaycan qüvvələrinin nəzarətinə keçdi. Lələtəpənin azad edilməsi ilə Cəbrayıl rayonunun Cocuq Mərçanlı kəndində tam təhlükəsiz həyat şəraiti təmin edildi. Bu gün Cocuq Mərçanlıda geniş tikinti-quruculuq işləri davam edir.

**Qubadlı rayonu 1993-cü il avqustun 31-də Ermənistan ordu hissələrinin genişmiqyaslı hücumu**

**mu nəticəsində işğal edilib.** İşğal nəticəsində rayonun 826 kv.km ərazisi, habelə 93 kəndi, 13,2 min hektar meşə zolağı düşmənin nəzarətinə keçib.

Zəngin yeraltı sərvətlərə və əsrarəngiz təbii gözəlliyə malik olan, Zəngəzur dağları ilə Dağlıq Qarabağ silsiləsi arasında yerləşən Qubadlı rayonu inzibati vahid kimi 1933-cü ildə yaradılmışdır.

Ermənilər 5 mindən çox nadir eksponat saxlanılan Qubadlı tarixdiyarşünaslıq muzeyini də talan ediblər. IV əsrə aid "Gavur dərəsi"ndəki ibadətqah, V əsrə aid "Qalalı" və "Göyqala" abidələri, XIV əsrdə tikilmiş "Dəmirçilər" Türbəsi, Hacı Bədəl körpüsü, Lələtəpə körpüsü, eləcə də Əyvin, Yusifbəyli, Seytas, Qarağacılı, Xocamsaxlı kəndlərindəki digər tarixi abidələr hazırda işğal altındadır. İnanırıq ki, xalqımız haqq savaşında qalib gəlib ərazi bütövlüyünü bərpa etməklə şəhidlərimizin ruhunu şad edəcək.

Erməni təcavüzü zamanı Qubadlı 5 il müddətində 238 şəhid verib, 146 nəfər ölüb.

## BDU-da "Gənc istedadlar" liseyinə qəbul imtahanı keçirilib



Avqustun 25-də Bakı Dövlət Universitetinin (BDU) "Gənc istedadlar" liseyinə 5-ci sinif üzrə 2020/2021-ci tədris ili üçün qəbul imtahanı keçirilib. Liseydə təhsil almaq üçün 555 şagird test üsulu ilə imtahan verib.

İmtahan prosesi müvafiq qaydalara uyğun şəkildə keçirilib, şagirdlərə öz bilik səviyyələrini nümayiş etdirmələri üçün şərait yaradılıb.

İmtahan suallarından 25-i tədris dili (Azərbaycan dili və ya rus dili), 25-i riyaziyyat, 10-u isə məntiq üzrə suallardan ibarət olub. Nəticələr sentyabrın 1-dək elan olunacaq.

Xüsusi karantin rejiminin tələblərinə əsasən şagirdlərin yalnız tibbi maska ilə imtahan binasına daxil olmasına icazə verilib. Kütləviyyənin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan binasına buraxılış rejimi növbə ilə, sosial məsafəni gözləməklə təşkil edilib. İmtahan binasına daxil olan şagirdlərin məsafədən ölçə bilən elektron termometrə bədən temperaturu yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub. İmtahan heyəti müvafiq qoruyucu vasitələrlə (əlcək, tibbi maska) təmin edilib.



## Baş Nazir tədris ilinin başlaması barədə qərar verdi

**Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili barədə əmr imzalayıb.**

### Qərarda deyilir:

1. Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin aşağıdakı tarixlərdən əyani formada təşkili təmin edilsin:

1.1. məktəbəqədər təhsil müəssisələrində - 2020-ci il sentyabrın 15-dən;

1.2. ümumi təhsil müəssisələrində:

1.2.1. ümumi təhsilin ibtidai təhsil səviyyəsi (I-IV siniflər) üzrə - 2020-ci il sentyabrın 15-dən;

1.2.2. xüsusi məktəblərdə, xüsusi internat məktəblərində, ümumtəhsil internat məktəblərində, inteqrasiya təlimli internat tipli təhsil müəssisələrində, inteqrasiya təlimli internat tipli gimnaziyalarda, valideyn himayəsindən məhrum uşaqlar üçün ümumtəhsil internat məktəblərində - 2020-ci il sentyabrın 15-dən;

1.2.3. ümumi təhsilin məktəbəhazırlıq mərhələsi (5 yaş) üzrə - 2020-ci il oktyabrın 1-dən;

1.2.4. ümumi təhsilin ümumi orta təhsil səviyyəsi (V-IX siniflər) üzrə - 2020-ci il oktyabrın 1-dən;

1.2.5. ümumi təhsilin tam orta təhsil səviyyəsi (X-XI siniflər) üzrə - 2020-ci il oktyabrın 15-dən;

1.3. peşə təhsil müəssisələrində:

1.3.1. qısamüddətli kurslar üzrə - 2020-ci il oktyabrın 1-dən;

1.3.2. peşə təhsilinin bütün səviyyələri üzrə - 2020-ci il oktyabrın 15-dən;

1.4. ali və orta ixtisas təhsil müəssisələrində:

1.4.1. I kurs tələbələri üçün - 2020-ci il oktyabrın 1-dən;

1.4.2. II və yuxarı kurs tələbələri üçün siyahısı Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmaqla və hər bir ixtisasın xüsusiyyəti nəzərə alınmaqla təhsil müəssisələrinin müəyyən etdiyi ixtisaslar üzrə - 2020-ci il oktyabrın 15-dən; 1.5. uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində yaş qruplarından və siniflərindən asılı olaraq bu Qərarın 1.2-ci bəndində göstərilən tarixlərdə.

2. Bu Qərarın 1.2.3-1.2.5-ci, 1.3.1-ci, 1.3.2-ci, 1.4.2-ci bəndlərində və 1.5-ci bəndində nəzərdə tutulan təhsil müəssisələrində, habelə "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan digər təhsil müəssisələrində əyani formada təhsil bərpa olunanadək 2020-ci il sentyabrın 15-dən tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili təmin edilsin.

3. Nəzərə alınsın ki, Azərbaycan Respublikasının bütün ərazisində və ya ayrılmalı inzibati ərazi vahidlərinin ərazisində sanitarepidemioloji vəziyyətin əhəlinin sağlamlığına təhlükə yaratmadığı barədə müvafiq olaraq Azərbaycan Respublikasının Baş dövlət sanitariya hökumətinin və ya Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin gigiyena və epidemiologiya mərkəzlərinin müvafiq rəyi olduğu halda, təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin əyani formada aparılması bu Qərarla müəyyən edilən tarixlərdən əvvəl bərpa edilə bilər.

4. Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydalarını 10 gün müddətində hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsinlər.

5. Azərbaycan Respublikasının Təhsil Nazirliyi, tabeliyində təhsil müəssisələri olan digər icra hakimiyyəti orqanları və dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və özəl təhsil müəssisələrinin təsisçiləri:

5.1. təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirləri mütəmadi davam etsinlər;

5.2. təhsil müəssisələrinə buraxılış rejiminin sanitarepidemioloji tələblər nəzərə alınmaqla təşkilini təmin etsinlər;

5.3. təhsilalanların sıxlığı yüksək olan təhsil müəssisələrində siniflərin/qrupların yarımqruplara bölünməsi, yaş qrupları/kursları üzrə dərslər və dərslənmə məşğələlərdə növbəlik rejiminin tətbiqi, dərslər/məşğələ otaqlarında sosial məsafənin gözlənilməsi, dərslər/təlim və dərslənmə/praktiki məşğələ saatlarının və dərslənmə/məşğələlərarası fasilələrin differensiallaşdırılması və optimallaşdırılması, habelə təhsilverənlərin yaşına və sağlamlıq vəziyyətinə görə "COVID-19" xəstəliyinə yoluxma riskinin yüksək olmasından asılı olaraq təlim və tədris prosesinə cəlb edilməsi məsələlərini təlimin və tədrisin təşkili zamanı nəzərə alsınlar;

5.4. hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklərin ömələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandığı zaman Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 1 may tarixli 161 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma Qaydaları"na uyğun tədbirlər görsünlər və müvafiq inzibati ərazi vahidinin ərazisində sanitarepidemioloji vəziyyətin əhəlinin sağlamlığına təhlükə yaratdığı barədə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin gigiyena və epidemiologiya mərkəzlərinin rəyi əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyini məlumatlandırmaqla təhsil müəssisələrinin və ya ayrılmalı siniflərin (qrupların) fəaliyyətinin dayandırılması barədə qərar qəbul etsinlər;

5.5. bu Qərarın qüvvədə olduğu müddətdə təhsilalanların və təhsilverənlərin iştirakı ilə tədris prosesindən kənar kütləvi tədbirlərin keçirilməsini təxirə salınlar;

5.6. bu Qərarın icrası ilə bağlı digər zəruri tədbirlərin görülməsini təmin etsinlər.

6. Bu Qərar 2020-ci il noyabrın 2-dək qüvvədədir.

Bakı şəhəri, 29 avqust 2020-ci il



## UNİVERSİTET XƏBƏRLƏRİ

### BDU-da millət vəkili Hikmət Babaoğlu ilə onlayn görüş keçirilib

Avqustun 21-də Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin professor-müəllim heyəti və magistrantlarının iştirakı ilə Milli Məclisin deputatı, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, siyasi elmlər doktoru, professor Hikmət Babaoğlunun onlayn görüşü keçirilib.

Professor Hikmət Babaoğlu son dövrün aktual məsələləri olan "Azərbaycan-Türkiyə hərbi-siyasi əməkdaşlığı" və "Pandemiya dövründə Azərbaycan dövlətinin sosial proqramları" mövzularında məruzə ilə çıxış edib. Çıxışda Millət vəkili Azərbaycan-Türkiyə münasibətlərinin tarixi kökləri, hazırkı inkişaf tendensiyaları, gələcək perspektivləri, habelə 2020-ci ilin iyul ayında Ermənistan silahlı qüvvə-

lərinin tərribatına əl ataraq dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmə cəhdi və düşmən tərəfinin atəşkəs rejimini növbəti dəfə pozması nəticəsində baş vermiş hərbi əməliyyatlar, Türkiyənin bu əməliyyatlara göstərdiyi reaksiya, Azərbaycan-Türkiyə quru qoşunlarının və hərbi hava qüvvələrinin genişmiqyaslı hərbi təlimləri ilə bağlı məqamlara aydınlıq gətirib.

Professor Hikmət Babaoğlu eyni zamanda, dünya gündəminin hələ də əsas mövzusu olan yeni növ koronavirus (COVID-19) pandemiyası, pandemiyanın Azərbaycana təsiri və Azərbaycan hökumətinin bu dövrə gördüyü sosial-iqtisadi tədbirlər planı ilə bağlı ətraflı məlumat verib.

### "BP" şirkətinin vitse-prezidenti ilə onlayn görüş keçirilib

Avqustun 28-də Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin professor-müəllim heyəti və magistrantlarının "British Petroleum" (BP) şirkətinin Azərbaycan, Gürcüstan, Türkiyə regionunda xarici əlaqələr və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli ilə onlayn görüşü keçirilib.

Onlayn görüşdə Bəxtiyar Aslanbəyli "Azərbaycanın enerji strategiyası" mövzusunda məruzə ilə çıxış edib. O, çıxışında Azərbaycanın neft-qaz resurslarının istehsalı, həmçinin satışının təşkili, xarici ölkələrə ixracı, beynəlxalq bazarlara çatdırılması, Cənub qaz dəhlizi və ona aid olan Cənubi Qafqaz qaz boru kəməri (Bakı-Tbilisi-Ərzurum), TAP və TANAP layihələrinin genişləndirilməsi kimi məqamlara

aydınlıq gətirib.

Bəxtiyar Aslanbəyli eyni zamanda, yeni layihələrin idarə olunması, bu layihələrin həmin ölkələrin maraqlarına uyğunlaşdırılması, kommersiya cəhətdən əsaslandırılması və rentabilliyi, təminatlı ixrac bazarı, alternativ və bərpa olunan enerji layihələri barəsində ətraflı məlumat verib.

Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin dekanı Zeynalabdin Həsəneliyevin moderatorluğu ilə keçən onlayn görüş qarşılıqlı diskussiya şəraitində davam edib.

Xatırladıq ki, BP şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin məzunu, həmçinin Bakı Dövlət Universitetinin Himayəçilər Şurasının üzvüdür.

### Əhmədiyyə Cəbrayılovun 100 illiyinə həsr olunmuş onlayn tədbir keçirilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 avqust 2020-ci il tarixində imzaladığı "Əhmədiyyə Cəbrayılovun 100 illiyinin qeyd edilməsi haqqında" Sərəncamına uyğun olaraq, Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) və Tələbə Gənclər Təşkilatının (TGT) təşəbbüsü ilə onlayn tədbir keçirilib.

Tədbirdə Tarix elmləri namizədi Ələmdar Şahverdiyev, Hüquq fakültəsi

TGT-nin sədri Firavan Əlizadə, Tarix fakültəsi THİK-in üzvü Nigar Abbasova çıxış edərək Əhmədiyyə Cəbrayılovun keçdiyi şərəfli və məşəqətli ömür yolundan söhbət açdılar. Tədbirdə qəhrəmanımızın bəşəriyyətin XX əsrdə mürəz qaldığı qorxunc faşizm təhlükəsindən xilas edilməsində və nasizm üzərində qələbə çalınmasında böyük xidmətlər göstərərək Azərbaycan xalqının mürəz oğlu kimi rəşadətli döyüş yolu ilə bağlı geniş məlumat verilib. Onun Kursk

ətrafında döyüşlərdə göstərdiyi şücaətindən, Fransanın partizan hərəkatındakı fəaliyyətindən danışılib.

1941-ci ildə müharibənin başlanması ilə könüllü olaraq cəbhəyə gedən, Fransa Müqavimət hərəkatında fəal iştirak edən Ə.Cəbrayılovun əsir düşməsi, əsirlikdən necə azad olması, çoxsaylı kəşfiyyat əməliyyatlarındakı misilsiz qəhrəmanlıqları onlayn tədbir iştirakçılarının böyük marağına səbəb olub.

## Unudulmaz şərqsünas alim və müəllim

Şərqsünaslıq fakültəsinin ərəb filologiyası kafedrasının müdiri, akademik Vasim Məmmədaliyevin anadan olmasının 78-ci ildönümüdür.

Vasim Məmmədaliyev 160-dək elmi əsərin, o cümlədən 21 monoqrafiyanın müəllifidir. Xaricdə 50-dən çox elmi əsəri dərc olunub. Akademikin 1998-ci ildə yaradılan Qafqaz Müsəlmanları İdarəsinin Elmi-Dini Şurasının sədri kimi dini maarifçilik sahəsində böyük xidmətləri var. Akademik Vasim Məmmədaliyev 2019-cu il 13 oktyabr tarixində vəfat edib.

Bakı Dövlət Universiteti rektorunun Elm və təhsil məsələləri üzrə müşaviri, AMEA-nın müxbir üzvü Aydın Kazımzadənin akademik Vasim Məmmədaliyevin xatirəsinə həsr olunmuş "Unudulmaz şərqsünas alim və müəllim" adlı məqaləsini təqdim edirik:

**A**zərbaycanın görkəmli şərqsünas və islamşünas alimi, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, mərhum professor Vasim Məmmədaliyev oğlu Məmmədaliyevin anadan olduğu gündür.

Akademik Vasim Məmmədaliyev 1942-ci il avqustun 27-də Bakı şəhərində anadan olmuşdur. 1949-1959-cu illərdə Bakıda 113 sayılı orta məktəbdə təhsil almışdır. Orta məktəbi bitirdikdən sonrakı həyat və fəaliyyətinin əsas hissəsi Bakı Dövlət Universiteti (BDU) ilə bağlı olmuşdur. 1959-cu ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Şərqsünaslıq fakültəsinə daxil olmuş və 1964-cü ildə həmin fakültəni ərəb filologiyası ixtisası üzrə bitirmişdir. 1965-1968-ci illərdə Tbilisi Dövlət Universitetinin aspiranturasında təhsil almışdır. 26 yaşında akademik G.V.Seritelinin rəhbərliyi ilə "Müasir ərəb - Azərbaycan ədəbi dilində və İraq dialektində feilin zaman formalarının müqayisəli-tipoloji təhlili" mövzusunda namizədlik, 32 yaşında isə Tbilisi Dövlət Universitetində "Müasir ərəb ədəbi dilində feilin zaman, şəxs və şəkil kateqoriyaları" mövzusunda doktorluq dissertasiyaları müdafiə edərək keçmiş SSRİ məkanında ərəbşünaslıq sahəsində ən gənc elmlər doktoru, 1979-cu ildə professor elmi adı almışdır. 1981-1991-ci illərdə BDU-nun Şərqsünaslıq fakültəsinin dekani, 1991-1992-ci illərdə BDU-nun

humanitar fakültələr üzrə prorektoru olmuşdur. 1991-ci ildən ömrünün sonunadək BDU-nun Şərqsünaslıq fakültəsində Ərəb filologiyası kafedrasının müdiri, 1993-2018-ci illərdə yeni yaradılmış İlahiyyat fakültəsinin dekani vəzifələrində çalışmışdır. 2001-ci ildə AMEA-nın müxbir, 2007-ci ildə isə həqiqi üzvü seçilmişdir. Həyatı boyu bütün varlığı ilə bağlı olduğu Bakı Dövlət Universitetinin 100 illik yubileyi ərəfəsində, 2019-cu ilin 13 oktyabr tarixində uzun sürən xəstəlikdən sonra vəfat etmiş və II Fəxri Xiyabanda dəfn edilmişdir. Bu gün təkə Azərbaycanca deyil, bütün Yaxın Şərq ölkələrində və Avropada görkəmli şərqsünas və islamşünas alim kimi tanınan Vasim Məmmədaliyev çoxşaxəli elmi pedaqoji və ictimai fəaliyyətə malik olan bir şəxsiyyət olmuşdur. Azərbaycanda və dünyanın bir çox ölkələrində dilçilik elminin tanınmış nümayəndəsi kimi Vasim Məmmədaliyev uzun illər ərzində ərəb dilçiliyi və filologiyasının aktual problemlərinin tədqiqi ilə ardıcıl surətdə məşğul olmuşdur. Onun ərəb dilçiliyi və filologiyasının bir sıra aspektlərinə həsr olunmuş əsərləri elmi ictimaiyyətin rəğbətini qazanmış, mədəni irsimizin bir sıra abidələrinin, o cümlədən müqəddəs "Qurani-Kərim"-in təfsiri və dilçilik xüsusiyyətləri ilə bağlı fikir və mülahizələri mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmiş və bu sahədə tədqiqatların aparılması üçün prioritet istiqamətlərin müəyyən edilməsi baxımından



böyük əhəmiyyətə malik olmuşdur.

Akademik Vasim Məmmədaliyev tərəfindən aparılan tədqiqatlar nəticəsində ərəb dilçilik elminin dünya dilçilik elmində orijinal sistemə malik olması, onun nəzəri və metodoloji baxımdan Hind-Avropa dilçiliyindən fərqli cəhətləri müəyyən edilmiş, ərəb dilçiliyinin ilkin orta əsr dilçilik tarixində yeni söz olması göstərilmiş və ərəb dilçiliyinin Avropa dilçilik elminə təsiri ətraflı olaraq araşdırılmışdır. Onun elmi yaradıcılığının böyük bir hissəsi müsəlman dünyasının ən nadir incilərindən hesab edilən və ərəb ədəbi dilinin ən böyük abidəsi olan "Qurani-Kərim"-in dil və üslub xüsusiyyətlərinin öyrənilməsi ilə əlaqədar olmuşdur. Vasim müəllimin universal biliklərə, ensiklopedik məlumatlara malik olması onun mərhum akademik Ziya Bünyadovla birgə müqəddəs "Qurani-Kərim"-i Azərbaycan dilinə tərcümə edərək xalqın istifadəsinə verməsinə imkan yaratmışdır.

Vasim müəllim klassik Şərq ədəbiyyatını, o cümlədən, klassik Azərbaycan, fars, ərəb ədəbiyyatını mükəmməl bilir, müasir ədəbi prosesləri daim izləyirdi. O, eyni zamanda Azərbaycan musiqisinin, xüsusilə də muğamların gözəl bilicisi olmuşdur. Dəfələrlə muğam gecələrini aparmış, respublikanın görkəmli xanəndə və müğənnilərinin yaradıcılıq görüşlərində mütəxəssis kimi çıxış etmiş, musiqi xadimlərini muğam incilərinə hörmət etməyə, onları düzgün ifa etməyə çağırmışdır.

Akademik Vasim Məmmədaliyev müstəqillik əldə etmiş respublikamızın ehtiyac duyduğu gənc ilahiyyatçı mütəxəssislərin hazırlanmasında gərgin əmək sərf etmişdir. O, 40-dan çox monoqrafiya, dərslik və kitabın, 650-dən çox elmi və elmi-kütləvi məqalə-

nin müəllifi olmuşdur. Əsərləri dünyanın 15-dən artıq ölkəsində nəşr edilmişdir. O, 50-dən çox dissertasiya işinə rəsmi opponentlik etmiş, şərqsünaslıq və ərəb dilçiliyi sahəsində 54 fəlsəfə doktoru və 5 elmlər doktoru yetirmiş, dəfələrlə Rusiya, Polşa, Misir, ABŞ, İndoneziya, İraq, Türkiyə, İran, Gürcüstan, Fransa və digər xarici ölkələrdə keçirilən konfrans və simpoziumlarda məruzə ilə çıxış etmişdir.

Akademik Vasim Məmmədaliyevin elm və təhsil sahəsindəki əvəzsiz xidmətləri dövlət və beynəlxalq ictimaiyyət tərəfindən layiqincə qiymətləndirilmişdir. Bu sahədəki səmərəli fəaliyyətinə görə o, ölkə başçısı tərəfindən 1992-ci ildə Azərbaycanın "Əməkdar elm xadimi" fəxri adına layiq görülmüş, 2002-ci ildə "Şöhrət" ordeni, 2009-cu ildə "Şərəf" ordeni, 2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü, 2017-ci ildə Heydər Əliyev Fondunun "Qızıl Çinar" beynəlxalq mükafatı ilə təltif edilmişdir. 2003-cü ildə Dağıstan Respublikasının Əməkdar elm xadimi adına layiq görülmüşdür. "Yusif Məmmədaliyev" medalı ilə təltif edilmişdir. Qafqaz Müsəlmanları İdarəsi nəzdində Elmi-Dini Şuranın sədri, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyaset Heyətinin üzvü, İraq Elmlər Akademiyasının, Suriya Quran Elmləri və Ərəb Filologiyası Akademiyasının, Misir Ərəb Dili Akademiyasının müxbir üzvü, İslam Əməkdaşlıq Təşkilatının Müsəlman Hüququ Akademiyasının akademiki və Azərbaycanın orada təmsilçisi, İranın Beynəlxalq Əhli-Beyt Assosiasiyası və Türkiyənin Elmi Araşdırmalar Vəqfinin üzvü, Azərbaycan - İraq Dostluq Cəmiyyətinin sədri olmuşdur.

Vasim müəllimin İslam dini-

nin, islam dəyərlərinin təbliğində və yayılmasında, Quran ayələrinin, dini ayinlərin və hədislərin düzgün yozulmasında, xalqın mənəvi cəhətdən zənginləşməsində və inkişafında böyük xidmətləri olmuşdur. Onun təşəbbüsü və iştirakı ilə uzun illər ərzində Azərbaycan Televiziyasında hər cümə axşamı efi-rə gedən "Haqqın dərgahı" verilişi ümumxalq məhəbbəti qazanmış, İslam dini dəyərlərinin ölkəmizdə elmi şəkildə təbliğ olunması işində mühüm rol oynamışdır.

Akademik Vasim Məmmədaliyevin bir müəllim və alim kimi fədakarlığı, yüksək vətəndaşlıq məsuliyyəti, səmimiyyəti və qayğıkeşliyi, insanlara və onların problemlərinə göstərdiyi diqqət və qayğı, fəal həyat mövqeyi ona həmişə həmkarlarının, dostlarının və tələbələrinin dərin hörmətini qazandırır. O, yaşından asılı olmayaraq hər kəslə öz dilində danışmağı bacarırdı. Həmişə məntiqlə, əsaslandırılmış, eyni zamanda, səmimi danışır, adi sözlərlə insanın qəlbində həyat eşqi oyadırdı. O, çox az adama xas olan düşüncə tərzi ilə müsahibini heyran edir, ən adi sözlərlə insanların qəlbinə nüfuz edə bilir, onların sevimlisinə çevrilirdi. Öz ixtisasını məhəbbət və sədaqətlə sevir, bu sahədəki mövcud problemləri dərinləndirir və daima bu sahədə baş verən yenilikləri izləyir, bu yenilikləri həm öz fəaliyyətində tətbiq etməyə çalışır, həm də bu barədə öz həmkarlarına məlumat verir, rəhbərlik etdiyi kollektivdəki müəllim və elmi işçilərin bilik və bacarıqlarının daha da yüksəldilməsi üçün bütün imkanlardan istifadə edirdi. Yüksək peşəkarlığı, dostpərvərliyi, ünsiyyətdə səmimiyyəti, istiqanlılığı və qayğıkeşliyi ilə seçilirdi. Yaşamaqdan, işləməkdən ilham alır, həyata və insanlara nikbən yanaşır, xeyirxahlıq və etimad ab-havası yaradırdı.

Görkəmli alim və pedaqoq, əsl ziyalı və səmimi insan Vasim Məmmədaliyev oğlu Məmmədaliyevin əziz xatirəsi onu tanıyanların qəlbində bu gün də yaşayır və həmişə yaşayacaqdır.

*Aydın Kazımzadə,  
Bakı Dövlət Universiteti  
rektorunun  
elm və təhsil məsələləri üzrə  
müşaviri,  
AMEA-nın müxbir üzvü*

## BDU-nun məzunları ən yüksək nəticə göstərənlər sırasında

Müəllimlərin işə qəbulu müsabiqəsində Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin məzunları - Aytac Quliyeva, Fizzə Çərkəzli, Nuranə Qarayeva və Səfalə Əlizadə yüksək nəticə əldə ediblər. Azərbaycan dili və Ədəbiyyat fənni üzrə keçirilən im-

tahanda iştirak edən A.Quliyeva 59, F.Çərkəzli 59, S.Əlizadə 58, N.Qarayeva 57 ballıq nəticə göstərib.

Xatırladaq ki, avqustun 14-dən müəllimlərin işə qəbulu üzrə imtahanlara start verilib. Namizədlərə 90 dəqiqə müddətində ixtisas dair 40, təlim strategiyaları və metodikaya dair 20 test tapşırığı olmaqla ümumilikdə 60 sual təqdim olunub. İmtahan keçirilən bütün regional mərkəzlərdə bu müddət başa çatdıqdan sonra namizədlərə 10 dəqiqə ərzində səhv cavablandığı sualları görmək imkanı yaradılıb.

**Yüksək nəticə göstərən məzunlarımızı təbrik edir, onlara uğurlar arzulayırıq!**



**B**u il 145 yaşını qeyd edən Milli mətbuatımız zəngin və şərəfli inkişaf yolu keçmişdir. 1875-ci ildə görkəmli maarifpərvər və mütəfəkkir Həsən bəy Zərdabinin yaratdığı "Əkinçi" qəzeti ilə başlanan bu yol sonrakı dövrlərdə vətənsəvər ziyalılarımızın ərsəyə gətirdiyi digər mətbu nümunələrimiz tərəfindən davam etdirilərək bu günkü inkişaf səviyyəsinə gəlib çatmışdır.

Sizi Azərbaycan Milli mətbuatının yaranmasının 145 illik yubileyi münasibətilə səmimi qəlbədən təbrik edir, çətin, məsuliyyətli və şərəfli işinizdə yaradıcılıq uğurları arzulayırıq.

BDU-nun Jurnalistika fakültəsinin Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının professoru Akif Rüstəmovun Azərbaycan milli mətbuatının 145 illik yubileyinə həsr olunmuş "“Əkinçi”dən bu yana. Azərbaycanın milli mətbuatı 145 yaşında" adlı məqaləsini təqdim edirik:

Xalqımızın mədəni oyanışında və dövlətçilik yaddaşının dirçəldilməsində misilsiz rol oynamış "Əkinçi" qəzetinin növbəti yubileyi də ölkəmizdə ümummillətli ictimai-mədəni hadisə kimi qeyd edilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında 2020-ci il 30 iyun tarixli sərəncamı ilə yubiley tədbirlərinə start verilməmişdir. Sərəncamda göstəriləni kimi, 1875-ci il iyulun 22-də görkəmli ziyalı və maarifçi-publisist Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlamış "Əkinçi" qəzeti milli özünüdərk və istiqlal məfkurəsinin formalaşmasında, qabaqcıl ideyaların təbliğində böyük xidmətlər göstərmişdir.

Milli mətbuatımızın 145 illik yubileyi ilə bağlı tədbirlərdə, müxtəlif səpkili çıxışlarda xalqımızın milli oyanış və ictimai fikir tarixində seçilən bir başlanğıc olmuş ilk anadillik qəzetinin yaranması və inkişafında görkəmli ziyalı Həsən bəy Zərdabinin müstəsna rolu haqlı olaraq önə çəkilir, xüsusi qeyd edilir. Türk dünyasının işıqlı mütəfəkkirlərindən biri, XIX əsrin sonu - XX əsrin əvvəl-

## "Əkinçi"dən bu yana.

# Azərbaycanın milli mətbuatı 145 yaşında



lərində Azərbaycan xalqının mədəni atası səviyyəsinə yüksəlmiş təbiətşünas alim, pedaqoq, publisist Həsən bəy Zərdabi haqqında danışmaq bütün ürəyinin odüközü, öti, qanı, vicdanı ilə Azərbaycan torpağına, Vətənə, xalqa, millətə, onun keçmişinə, bu gününə bağlı həqiqi vətəndaş haqqında danışmaq deməkdir.

Şirvan torpağının Zərdab kəndində dünyaya göz açan Həsən bəy Zərdabi yaradıcılığında Azərbaycan mətbuatı tarixində şərəfli səhifələr açmış "Əkinçi" qəzeti mühüm yer tutur. Qəzet Azərbaycan ictimai fikir tarixində böyük rol oynamışdır. Həsən bəy xalqın maariflənməsində, tərəqqisində qəzetə yüksək qiymət verirdi, buna görə də qəzet buraxmağı qarşısına məqsəd qoyur.

Həsən bəy Zərdabi "Həyat" qəzetində dərc etdirdiyi "Rusiya-da əvvəlmi türk qəzetəsi" məqaləsində yazırdı: "Hər kəsi çağırıram gəlməyir, göstərirəm görməyir, deyirəm qanmayır. Axırda gördüm ki, onları haraylayıb çağırmaqdan, onlara deməkdən başqa bir qeyri əlac yoxdur. Olmaz ki, mənim sözümlü eşidənlərdən heç bir qanan olmasın! Necə ki, bir bulağın suyunun altına nə qədər bərk daş qoysan, bir neçə ildən sonra o su tökülməkdən o bərk daş mürur ilə əriyib dəşilir, habelə söz də, ələlxüsus doğru söz, mürur ilə qanmazın başını dəşib onun beyninə əsər edər. Belədən qəzet çıxarmaqdan savayı bir qeyri əlac yoxdur..."

O zamankı ictimai quruluş belə bir qəzetin nəşrinə üç illik zəhmətdən sonra icazə verdi. Azər-

baycan dramaturgiyasının banisi M.F.Axundovla Həsən bəy Zərdabi arasında aparılan yazışmalarda "Əkinçi" barəsində qiymətli, dəyərli fikirlər söylənmişdir. M.F.Axundov 1875-ci il aprelin 21-də Zərdabiyə göndərdiyi məktubda "Əkinçi"nin qarşısında duran vəzifələri müəyyənləşdirərək yazırdı ki, qəzetin əsas məziyyətlərindən biri ifadənin gözəlliyi, ibarələrin zərifliyi və aydınlığı olmalıdır. Çünki sizin qəzetiniz başqa məsələlərlə yanaşı, Azərbaycan yazısını düzgün olmayan ifadələrdən təmizləməyə çalışmalı, bu dilə yazan bütün adamlar üçün nümunə olmalıdır.

Həsən bəy Zərdabi qəzetlə

mağın yollarını da göstərirdi. Köhnə həyat tərzini pisləyən qəzet xalqı yeniliyə səsləyir, onları elmə çağırırdı.

Xalqın cəhalətdən xilasını elm və maarifçilikdə gören Zərdabi kitab çap mədəniyyətinə diqqət yetirməyi lazım bilirdi. Başqa dillərdə olan kitabların ana dilimizə tərcüməsini vacib sayırdı: "Bir neçə ildir ki, Osmanlı dövləti məktəbxanalar açıb hər bir elmi öz dillərində xalqa öyrədir. Çünki onların kitablarını bizim adama oxumaq çətin, ona binaən yaxşı olardı ki, bizim millət qeyrəti çəkən qardaşlar bir icma bina edib, ol kitablardan gətirib, bir az dəyişdirib, çapxana

inanırdı. Bu şərtlə ki, insanlar qul psixologiyasından azad olsunlar. Qəzet yazırdı ki, Şərqi zəmində azadlıq olmadığına görə biz Avropa əhlindən geri qalmışıq və nə qədər belə olsa, biz tərəqqi etməyəcəyik və edə də bilmərik.

Zərdabi və onun "Əkinçi" qəzetinin Azərbaycan xalqı qarşısında xidmətləri çoxdur. O, azadlıq hərəkatından ruhlanaraq qəzetdə mübariz ideyalar yayır, mülkədar-bəy ağalığına qarşı çıxır, ictimai şüuru formalaşdırırdı. Qəzet 1877-ci ilin mart ayında çıxan 6-cı sayında Azərbaycan bəylərini, onların puldan başqa ayrı qayğıları olmadığını, günlərini eys-ışrətlə keçirdiklərini kəskin tənqid edirdi. Qəzet yazırdı ki, "yeyib, içib, geyinib, durub-oturmaqla özlərini xaricilərə oxşadıb, əslən elmdən bixəbər" olan bu ağalar "xalqın xoşbəxtlik fikrini çəkməzlər".

Maarifçilik mövzusu qəzetin ən çox müraciət etdiyi sahə idi. Təsədüf deyil ki, "Əkinçi" deyəndə biz ən çox onun maarifçilik missiyasını qabardırıq və qeyd edirik ki, qəzet daha çox maarifçilik işi üçün həyata atılmışdı. Bu da təbiidir. O dövrdə zərərli adət və ənənələrin girovuna çevrilməsi müsəlmanları oyatmaq lazım idi. Böyük mütəfəkkir Əli bəy Hüseynzadə milli mətbuatımızın banisi Zərdabinin əsas amalının nədən ibarət olduğunu belə ifadə etmişdi: "Aləmi-islam biz qaranlıq içərisində qaldığı zaman Həsən bəy Zərdabi əlinə məşəl alıb qaranlığı işıqlandırmaya çalışırdı. Bu məşəl "milli oyanışa, tərəqqiyə, istiqlalə yol açan maarif işığı idi".

"Əkinçi" az yaşadı. Cəmi 56 sayı işıq üzü gördü. Lakin buna baxmayaraq təkcə Azərbaycanda deyil, Rusiya müsəlmanlarının həyatında da böyük rol oynadı. Fəxrli deyə bilərik ki, onun milli mətbuat tarixində açdığı yol, yaratdığı ənənələr çox uğurlu, uzunömürlü oldu.

Milli mətbuatımızın qaranquşu "Əkinçi"dən öyrəniləsi hələ çox şey var. Bizim hamımızın müəllimi, professor Şirməmməd Hüseynovun "Əkinçi" haqqında dediyi qiymətli fikirlər yazını yekunlaşdırıram: "Əkinçi" qəzetinin ənənələrini təkcə qələm ustaları deyil, hamımız yenidən öyrənməliyik. O, əsl xalq demokratik mətbuatının nümunəsi kimi bu gün də, heç bir şübhəsiz, sabah da yeni biliklər və yeni təcrübə mənbəyi olaraq qalacaqdır".

**Akif Rüstəmov,**  
Yeni media və kommunikasiya  
nəzəriyyəsi  
kafedrasının professoru

**Həsən bəy Zərdabi qəzetlə bağlı bütün işləri təkbaşına görürdü. Bu da onun vətəninə, xalqına bəslədiyi məhəbbətdən irəli gəlirdi. O vaxtlar Bakıda olmuş fransız jurnalisti də Zərdabinin fədakarlığına heyran qalmış "Siz əsl qəhrəmansınız", "Siz öz xalqınızı çox istəyirsiniz" demişdi.**

bağlı bütün işləri təkbaşına görürdü. Bu da onun vətəninə, xalqına bəslədiyi məhəbbətdən irəli gəlirdi. O vaxtlar Bakıda olmuş fransız jurnalisti də Zərdabinin fədakarlığına heyran qalmış: "Siz əsl qəhrəmansınız", "Siz öz xalqınızı çox istəyirsiniz" demişdi.

Qəzet birinci sayının proqram məqaləsində yazırdı ki, zəmanə dəyişməyi tələb edir. O kəslər ki, həmişə bizə etibar edib bizim sözlərimizə əməl ediblər, zəmanə dəyişdiyinə görə gündən tərəqqi edib irəli gediblər". Zərdabi köhnə həyat tərzini pisləyib, insanları yeni mütərəqqi həyata çağırırdı. Yazıları oxuduqca biz onun şahidi olurduq.

"Əkinçi" ictimai həyatın aynası kimi cəmiyyətdəki nöqsan və bəlaları öz səhifəsində təsvir etməklə kifayətlənməyib, onları aradan qaldır-

açıb öz dilimizdə çap eləyib, xalqa müftə, ya bir az qiymətə paylaşın ki, bizim məktəbxanalarda şair kitablarının əvəzində ol kitablardan oxunsun. Elm kitablarımız olsa, onları oxurlar və necə ki, su damcı-damcı düşməklə ilə daşı düşər, habelə ol kitablara oxumaqdan elm və ədəb mürur ilə xalqın könlündə nəqş bağlayıb möhkəmlənər".

"Əkinçi" zəmanəsinin mühüm elm, texnika, kənd təsərrüfatı, mədəni yenilikləri, nailiyyətləri haqqında müntəzəm məlumat verə bilmiş, öz səhifələrində Azərbaycan ictimai fikrinin inkişafı baxımından faydalı polemika açmış, yeni elmi dünyagörüşünün parlaq nümunələrini vermişdir. Zərdabi öz yüksək amalına həyata keçirmək yolunda mübarizədə Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Əhsənül Qovaid, Əsgər ağa Gorani, Ələkbər Heydəri və başqalarının köməyinə arxalanırdı.

"Əkinçi" yaxşı ilə pisi, xeyir-lə şəri ayırmağı məsləhət görür, cəmiyyətdə haqq və ədalətin, azadlığın, aqlın zəfər çalacağına



## REKTORLARIMIZ...

## Könüllü olaraq cəbhəyə gedən rektor



Cəbrayıl Ələsgərov

1937-ci il Bakı Dövlət Universitetinin də həyatında silinməz faciələrlə "zəngin" olub. Təkcə bir il ərzində (1937) BDU rəhbərliyi beş dəfə dəyişdirilib. 1937-ci ilin noyabrında Cəbrayıl Ağəli oğlu Ələsgərov BDU-ya rektor təyin edilərək 1941-ci il iyunun 22-nə kimi bu ali məktəbə rəhbərlik edir. "Müharibə başlanan günün səhəri, yəni 1941-ci il iyun ayının 22-də könüllü olaraq rektor vəzifəsini təhvil verib cəbhəyə gedən Cəbrayıl müəllimin bu hərəkəti Universitetin bütün müəllim-tələbə kollektivi üçün bir çağırış olur.

## Öz istəyi ilə cəbhəyə gedən rektor kim idi?

1937-ci il Bakı Dövlət Universitetinin də həyatında silinməz faciələrlə "zəngin" olub. Təkcə bir il ərzində (1937) BDU rəhbərliyi beş dəfə dəyişdirilib. 1937-ci ilin noyabrında Cəbrayıl Ağəli oğlu Ələsgərov BDU-ya rektor təyin edilir və BDU-ya 1941-ci il iyunun 22-nə kimi rəhbərlik edir. "Müharibə başlanan günün səhəri, yəni 1941-ci il iyun ayının 22-də könüllü olaraq rektor vəzifəsini təhvil verib cəbhəyə gedən Cəbrayıl müəllimin bu hərəkəti universitetin bütün müəllim-tələbə kollektivi üçün bir çağırış olur.

Öz istəyi ilə cəbhəyə gedən rektor kim idi? Cəbrayıl Ağəli oğlu Ələsgərov 1907-ci ildə Şamaxıda anadan olub. Amma Şamaxıda böyüyüb boya-başa çatmaq nəsibi olmadı. "1918-ci ilin mart-aprel aylarında erməni zorakılıqlarından Azərbaycanın ən çox zərər çəkmiş bölgələrindən biri də Şamaxı şəhəri və Şamaxı qəzasının azərbaycanlılar yaşayan kəndləri olur. 1918-ci il mart ayının 18-də sübh çağı Şamaxı şəhərinin azərbaycanlı sakinləri top atəşlərinin sədaları altında oyandılar". Bu hücum müsəlmanlar üçün tam gözlənilməz olduğu üçün nəticəsi də ağır oldu. Bir neçə gündə minlərlə azərbaycanlı qəddarlıqla qətlə yetirildi.

Ermənilərin əlindən qurtulmaq üçün hərə bir tərəfə "köç edir". Ağəli kişi də külfətini başına yığıb Ağdaş rayonuna pənah götürür. Ağdaşda ailəsini yerləşdirməyə macal tapmamış Ağəli kişi dünyasını dəyişir. 11 yaşlı Cəbrayıl ailə dolandırmağa məcbur qalaraq bir parça çörək qazanmaq üçün üz tutur Bakıya. Cəbrayılın Bakıda ilk iş yeri xüsusi mətbəələrin birində usta köməkçisi olur. Amma oxumaq, təhsilə yiyələnmək onun ən böyük arzusu idi. Odur ki, həm ailəsinə çörək qazandı, həm də oxudu. Əvvəl Bakıda 76 saylı məktəbdə oxuyur, sonra Sənaye texnikumunda təhsilini davam etdirir. 1928-ci ildə Cəbrayıl texnikumu əla qiymətlərlə bitirdiyinə görə Politeknik İnstitutuna (indiki Texniki Universitet) daxil olur. O, burada oxuyarkən Kuybişev adına Neft Elmi-Tədqiqat İnstitutunda elmi əməkdaş kimi işə başlayır.

Rektor vəzifəsini təhvil verib cəbhəyə gedən Cəbrayıl müəllimin döyüş yolu Zaqafqaziya Hərbi dairəsinin Tiflisdəki qərargahında, 44-cü orduda Kırım cəbhəsində baş siyasi təlimatçılıqdan başlayır. 1943-cü ilin ilk aylarında Cəbrayıl müəllim Şimali Qafqaz cəbhəsindən sarsıdıcı bir xəbər alır. Qardaşları Ağabala və Mikayılın ölüm xəbəri onu sarsıdır. Bu acısını yaşarkən Bakıdan teleqram gəlir: "Təcili Bakıya Mərkəzi Komitəyə gəlin. Azərbaycan K (b) P MK Bürosunun 1943-cü il avqustun 23-də keçirilmiş iclasının qərarına əsasən Cəbrayıl Ağəli oğlu Ələsgərov Azərbaycan K (b) P MK-nin partiya kadrları şöbəsinin bölmə müdiri - ikinci müavin vəzifəsində təsdiq olunsun".

1944-cü ildə Mir Cəfər C.Ələsgərovu Təbrizə göndərir və orada onillik məktəb açmasını, ona rəhbərlik etməsini xahiş edir. C.Ələsgərov Təbrizdə doğma Azərbaycan dilində pul-suz orta məktəbin direktoru, eyni zamanda SSRİ Baş Konsulluğunun Təbrizdəki nümayəndəsi vəzifəsində çalışmış və 1947-ci ilin aprelində Vətənin günəyindən quzeyinə qayıdır. 1951-ci ildə Cəbrayıl müəllim MK-nin Məktəblər şöbəsinin müdiri təyin edilir. 1952-ci ilin fevralında M.C.Bağirovun şəxsi tapşırığı ilə Bolqarıstana işləməyə yola düşən C.Ələsgərov Bolqarıstan Xalq Respublikası Maarif nazirinin müşaviri vəzifəsində çalışır.

1954-cü ilin martında C.Ələsgərov vətənə dönür. Cəbrayıl müəllim Mərkəzi Komitənin 1954-cü il 4 may tarixli 14 nömrəli qərarına əsasən V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutuna direktor təyin edilir. Amma nədənsə iki il sonra Azərbaycan KP MK katibi İmam Mustafayev (1956-ilin dekabrında) C.Ələsgərovu vəzifəsindən azad edir.

*Qərənfil Dünyaminqızı,  
Milli mətbuat tarixi  
kafedrasının dosenti*

## BDU məzunları yay təcrübə proqramında iştirak edib

24 avqust 2020-ci il tarixindən etibarən "166 Logistika Akademiyası" 2020 yay təcrübə proqramına start verilib. Seçim mərhələsində iştirak etmiş 350 nəfərdən 41 nəfər bu mərhələləri uğurla keçərək "166 Yükdəşimə və Logistika" şirkətində 3 aylıq ödənişli (şirkət tərəfindən ödəniş olunaraq) təcrübə proqramına qatılmaq imkanı əldə ediblər. Qəbul olunanlar arasında Bakı Dövlət Universitetinin (BDU) 9 məzunu da var. BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat, Tətbiqi riyaziyyat və kibernetika, Coğrafiya və SABAH qruplarından məzun olan namizədlər seçim mərhələsindən uğurla keçərək yay təcrübə proqramında iştirak hüququ qazanıblar.

"166 Logistika Akademiyası" yay təcrübə proqramında iştirak hüququ qazananlar şirkətin əsas departamentlərində yer alaraq peşəkar əməkdaşlar tərəfindən logistika və nəqliyyat, satış, marketing və biznesin inkişafı, maliyyə, mühasibatlıq, insan resursları və s. sahələrdə praktiki, eyni zamanda nəzəri bilik və bacarıqlara yiyələnəcəklər. Təcrübə proqramına qatılan iştirakçılar təcrübəçi olaraq rəsmi qeydiyyatla alınacaq və proqramı uğurla başa vuran iştirakçılara müvafiq sertifikatlar təqdim olunaraq "166 Yükdəşimə və Logistika" şirkətində işlə təmin olunmaq imkanı əldə edəcəklər.



Ümumiyyətlə, 2019-cu ildən etibarən keçirilən "166 Logistika Akademiyası" yay təcrübə proqramında

ümumilikdə 3500-dən artıq müraciət qeydə alınıb. Yay təcrübə proqramını həyata keçirməkdə əsas məqsəd Azərbaycanın logistika sahəsində istedadların üzə çıxarılması, gənc kadrların yetişdirilməsi, ənənəvi və yeni metodlarla tanış edərək təcrübələrinin artırılması, onlara əlverişli iş mühiti yaratmaqla ölkədə peşəkar kadrların hazırlanmasına yeni töhfə verməkdir.

## Universitetin qədrini bilək

İllər necə də sürətlə keçdi... Mən 2005-ci ildə məzunu olduğum Universitetimdən ayrıla bilmədim. Fikrimcə, onun qüdrəti, böyüklüyü həm də bundadır. Məhz BDU-nun tələbəsi olmaq üçün səylə çalışdım və tələbə adını qazandığım gündən bu günə qədər 19 illik zaman kəsiyində də qəhrəmanım əsla dəyişmədi! Bəli, Bakı Dövlət Universiteti mənim gerçəkləşən xəyallarımın qəhrəmanıdır! Bu günə qədər Universitetdən ayrıla bilməməyim onun, həqiqətən, bu statusa layiq olması ilə bağlıdır. Tələbəsi olduğum Universitetdə bakalavr, magistratura və doktorantura təhsili aldığım, "Bakı Universiteti" qəzeti ilə həvəslə əməkdaşlıq etdiyim illərdə ona qəlbən bağlandı.

Filologiya fakültəsinin tələbəsi idim. Bizə mühazirə söyləyən müəllimlərimiz akademik Tofiq Hacıyev, professor Ağamusa Axundov, professor Təhsin Mütəllibov, professor Cəlal Abdullayev, professor Vaqif Sultanlı, professor Tofiq Hüseynoğlu ixtisasımızın dərinəndən tədrisi ilə yanaşı, Şərqi ilk ali təhsil ocağı olan universitetimizin tarixindən, yaddaşlarında yaşatdıqları gözəl xatirələrlə dolu tələbəlik illərindən, müəllimlərimdən hörmət və məhəbbətlə söhbət açar, BDU-da keçirdikləri tələbəlik illəri, göstərdikləri pedaqoji fəaliyyət zamanı baş verən maraqlı hadisələrdən həvəslə danışar, bizi Universiteti sevir, adını uca tutmağa səsləyirdilər. Universitetimizi bizə daha da sevdiren, tələbələrini elmə həvəsləndirən müəllimlərimizin onun adını daim uca tutub sevgi ilə vurğulamaları, bu elm ocağının müqəddəsliyini dərk etdirmələri ilə də əlaqədar idi, hər keçən gün onu bizə daha da doğmalaşdırmışdı.

*Bakı Dövlət Universitetinə qəbul olduğumuz 2001-ci ilin biz filoloqlar üçün bir xüsusi əhəmiyyətli hadisə ilə də yadda qalacağını bildirən professor Ağamusa Axundov diqqəti 1 avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edildiyinə yönəlmiş, əhəmiyyətindən söz açmışdı:* "Bu il həm də sizin ilinizdir. Tələbə adını qazandığınız il seçdiyiniz fakültənin və ümumilikdə, xalqımızın həyatında bir əlamətdar hadisə ilə də yadda qalacaq, artıq təqvimdə avqust ayının ilk günü dilimizin, əlifbamızın gündüdür. Onu dərinəndən öyrənin və sevrək öyrədin".

Tələbəlik illərimdə müəllimlərimizin mühazirələri ilə yanaşı, həyatla bağlı qeydləri, bizə tövsiyələri də çox dəyərlidir. Onlardan daim bəhrələnilirik. Söylənən illər keçdikcə həm də gözəl xatirələrə çevrilir. Yaxşı ki, onları da zamanında qeyd etmişəm. Bizə tələbəlik illərindən, müəllimlərimdən, xüsusən Mir Cəlal müəllimlə bağlı xatirələrindən, onun tələbələrini, aspirantlarına, kafedranın gənc əməkdaşlarına həmişə qayğı ilə yanaşmasından, ədəbiyyata, mədəniyyətə dair söhbətlərindən, Universitetə böyük məhəbbətindən danışan professor Təhsin Mütəllibov sürətlə etdiyim qeydlərə diqqət edib təbəssümlə "Qağam, məşallah, güllə kimi yazırsan. Dəftərin canını aldın, mən söhbət edəndə, sən Allah, dincəl", söyləsə də, nəql edilənlər də bir həyat dərsi olduğundan yazmaya bilmirdim və Təhsin müəllimin yaradıcılıq barədə söylədiyi "yazmaya bilməyəndə yazın" fikrini həmin məqama da tətbiq etməydim illər əvvəli bu gün kimi canlandırmaqda yardımçım olmuşdu.

*Mən BDU-nu hər gün yeni səhifələri yazılmada olan çoxcildli əsərə - roman - epopeyaya bənzədirəm. O özündə artıq 100 ili tamamlamış dünyanın tarixini yaşatmaqla bərabər, bu günü də uğurla əks etdirir.*

Bir əsrdən çox tarixi olan Universitetim! Sən xalqımızın tarixinin şanlı səhifələrindən, böyük uğurlarından! Məzunlarımızın həyatında xüsusi yerin, uğurlarında payın var! Məzunlarımızla yanaşı, yeni qəbul olunan, BDU-da təhsil alan gənclərimiz, onu həmişə sevin, adını uca tutun. Daim inkişafda olan Universitetim, çoxsaylı böyük uğurlarına sevinir və daha böyük uğurlara imza atmağın arzulayıram. Fikrimi Mir Cəlal müəllimin illər öncə Filologiya fakültəsinin 1-ci kurs tələbələrinə müraciəti ilə tamamlamaq istəyirəm: "Balalarım, Universitet abırlı yerdir. Onun qədrini bilin".

*İlahə Dadaşova,  
Filologiya üzrə fəlsəfə doktoru*

**T**ədris ilinin sona çatması buraxılış kursunun tələbələri üçün sevincli, bir o qədər də kədərli anlar yaşadır. Neçə illər ərzində çəkdiyi əziyyət, yuxusuz gecələr, gərgin imtahan səs-siyaları geridə qalır. Tələbəlik insanın gənclik çağının maraqlı, parlaq, unudulmaz illəri olduğu üçün ondan ayrılmaq çətin olur. Sona çatan tələbəlik illərinin acılı-şirinli günləri əlçatmaz bir xəyala dönmür. Amma necə deyirlər, hər son bir başlanğıcın əvvəlidir. Necə ki, artıq məzunlarımız yeni həyata qədəm qoyur, onlar üçün yeni qapılar açılır. İnanırıq ki, məzunlarımız özlərini bir fərd kimi dərk etdikləri, gələcək uğurlarının təməli qoyulduğu Bakı Dövlət Universitetində gənclik dövrlərinin ən gözəl illərini yaşadılar. BDU onların xatirələrində ən doğma, ən əziz bir məkən kimi qalacaq.


Məzunlarımızın Bakı Dövlət Universitetində əldə etdikləri bilik və bacarıqlar, sosial fəaliyyətləri, iştirakçısı olduqları yarışlar, tələbə təcrübə proqramları, gələcək planları, abituriyentlərə tövsiyələri və BDU məzunu olmağın onlarda yaratdığı hisslər barədə fikirlərini, təəssüratlarını öyrəndik.



**Kimya fakültəsinin ingilis bölməsindən məzun olan Mətanət Məmmədova deyir ki, Bakı Dövlət Universitetinin məzunu olmaq olduqca qururverici hissdir.** Dörd illik təhsil müddətində ən böyük dəstəkçiləri olan müəllimləri tərəfindən ixtisaslarını öyrənməklə yanaşı, ingilis dilinə də akademik səviyyədə yiyələniblər. Müəllimləri, tələbə yoldaşları ilə bağlı gözəl xatirələrinin çox olduğunu söyləyən Mətanət onun üçün dəyərli olan kimya ixtisasına yiyələndiyi üçün məhz müəllimlərinə borclu olduğunu bildirdi. Mətanətlə söhbətimiz zamanı hər imtahan öncəsi tələbə yoldaşlarının "Biz bunu da bacarıq" deyərək bir-birilərinə dəstək olmalarını, motivasiya etdiklərini də öyrəndik. BDU-da yaşadıklarının olduqca gözəl və özəl olduğunu deyən məzunumuz, bunları heç vaxt unutmayacağını söylədi. O, yaxın gələcəkdə özünün və qrup yoldaşlarının ixtisaslarına uyğun iş tapıb, ailələrinə və Vətənə yararlı olacaqlarına ümidli olduğunu da bildirdi. Bakı Dövlət Universitetinin

## BDU məzunları təəssüratlarını bölüşür

məzunu olmağın sevincini yaşayan Mətanət, "Dörd ilinizin unudulmaz, xoş xatirələrlə dolu bir şəkildə keçməyini istəyirsinizsə, sevdiyiniz ixtisası öyrənin" deyərək abituriyentlərə səsləndi. Həmçinin onları daima öyrənməyə, çalışmağa, yeniliklərdən xəbərdar olmağa çağırırdı.



**Hüquq fakültəsinin məzunu olmaqla xəyalları gerçək olan Nərmin Xəlilzadə təhsil aldığı müddət ərzində müəllimlərinin ona verdikləri biliklərlə yanaşı, oxuduğu fakültəni, çalışacağı peşə sahəsini də sevdirdiklərini deyir.** O, dövlət orqanlarında fəaliyyət göstərən professor-müəllimlərlə tanış olmağın, onların təcrübələrini və məsləhətlərini dinləməyin hədsiz qururverici olduğunu bildirdi. Nərmin deyir ki, Bakı Dövlət Universiteti ona bilik əldə etməklə yanaşı, möhkəm dostluqlar və unudulmaz xatirələr də qazandırdı. Xatirələrindən birinin BMT-nin Narkotiklər və Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsinin Korrupsiya və iqtisadi cinayətlər idarəsinin, BDU-nun Hüquq fakültəsinin və Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinin birgə təşkilatçılığı ilə Hüquq fakültəsində təşkil olunmuş "Korrupsiyaya qarşı mübarizə" sahəsində tədris seminarında iştirakı olub. Məzunumuz BDU-da təhsil aldığı müddətdə yüzlərlə namizəd arasından seçilərək Çinin Tsinxua Universitetinin yay məktəbində iştirak etmək şansı da qazanıb. Universitet daxilində ELSA və Tələbə Həmkarlar Təşkilatının üzvü olub. Yorulmadan öz üzərində çalışan Nərmin, Universitetdə təhsil alması ilə bərabər, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki və Cinayət kollegiyalarında üç ay müddətinə könüllü xidmət göstərərək, fəaliyyətini fərqlənmə ilə başa vurub. Söhbətimiz zamanı öyrəndik ki, Nərmin son aylarda istehsalat təcrübəsində olduğu Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Akademiyasında, Nərimanov rayon Məhkəməsi və Nizami

rayon Prokurorluğunda fəaliyyət göstərərək bilik və təcrübəsini daha da zənginləşdirib. Onunla bir az da gələcək planlarından danışdıq. Bildirdi ki, hazırki planı Azərbaycan Diplomatik Akademiyasının magistratura pilləsinin "Dövlət idarəetməsi" ixtisasında təhsilini davam etdirməkdir. Başlıca hədəfi isə respublikamızda fəaliyyət göstərən dövlət orqanlarında ədalətlik prinsipi əsasında, əldən gələnin ən yaxşısını edərək çalışmaqdır. Nərmin abituriyentlərə ixtisas seçimində ailələrin, böyüklərin məsləhətlərini dinləyib yekun qərarı özlərinin verməsinin vacibliyini vurğuladı. Bildirdi ki, sevdiyi işi görən insanların iş həyatında qazandığı uğurların daha çox olması dəfələrlə müxtəlif təcrübələrlə sınaq və sübut olunub. O, abituriyentlərə həm də özlərini xəyallarındakı işin sahibi kimi təsəvvür etməyi tövsiyə etdi. Bildirdi ki, bu onlara motivasiya verəcək və uğura aparacaq.



**Jurnalistika fakültəsinin məzunu olan Elbrus İbrahimov BDU-nun ona, ilk növbədə, dəyərli insanlarla tanışlıq qazandırdığını, universitetə qəbul olunduğu gündən məzun olanadək yeni biliklər öyrətdiyini dedi.** Həmsöhbətimiz II kursda oxuyandan həm də çalışmağa başlayıb, BDU TV onun üçün ilk təcrübə yeri olub. Səs redaktorluğu ilə başlayan təcrübə xəbər aparıcılığına qədər yüksəlib. Daha sonra nitq təlimçisi kimi fəaliyyət göstərərək, hazırda isə ARB TV-də çalışır. Universitetə qəbul olanaqda insanlarla ünsiyyət qurmaqda çətinlik çəkdiyini deyən Elbrus, universitetə daxil olduqdan sonra qrup yoldaşları və digər insanlarla ünsiyyət qurma bacarığının formalaşdığını bildirdi. Məzunumuz gələcək planlarından danışarkən, əsas məqsədinin ölkə xaricində magistratura təhsili almaq, özünü inkişaf etdirib, şəxsi şirkətini yaratmaq olduğunu söylədi. Abituriyentlərə tövsiyə olaraq: "İstəmədikləri ixtisasda oxuyub, həyatlarının dörd ilini boş yerə hədəf vermək əvəzinə, özlərini hansı sahədə gör-

mək istəyirlərsə, o sahə üzrə təhsil almağı qarşılarına məqsəd qoysunlar" - dedi. BDU məzunu olmasının qururunu yaşayan Elbrus, BDU-nun həyatındaki yerinin əvəzsiz olduğunu vurğuladı.



**Kitabxanaçılıq-informasiya fakültəsindən məzun olan İzzət Mikayilzadə gənc yazıçıdır.** Universitetdə oxuduğu müddətdə ədəbiyyat adına işlər görməyə çalışıb. İşlərdən biri kimi 2019-cu ildə onun rəhbərliyi ilə reallaşan "Müharibədən sözə, sözdən sülhə" adlı layihədir. İzzət deyir ki, bu layihəni Tələbə Həmkarlar İttifaqının, dostlarının və müəllimlərinin dəstəyi ilə həyata keçirib. Universitet qəzetində hekayələri, yazıları dərc olunub. İzzət tələbəlik illərində əldə etdiyi uğurlardan danışarkən, Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunmuş "Ulu Öndər Heydər Əliyev - Bakı Dövlət Universitetinin dünya şöhrətli məzunu" adlı publisistik məqalə müsabiqəsində II yerə layiq görüldüyünü də bildirdi. Gələcəklə bağlı xəyallarının çox olduğunu deyən məzunumuz ilk növbədə redaktor kimi işləyib təkmilləşmək istədiyini, hekayələrindən ibarət ilk kitabını nəşr etdirməyi, müxtəlif xarici dillər öyrənməyi arzu edir. Məzunumuz təcrübələrindən yola çıxaraq, abituriyentlərə dil bacarıqlarını inkişaf etdirməyi, oxuduqları peşəni sevməyi tövsiyə etdi. BDU-nun ona ailə kimi dostlar, dost kimi müəllimlər qazandırdığını vurğulayan İzzət Bakı Dövlət Universitetindən məzun olmağın sevincinin böyük olduğunu deyib, universitetin istənilən yerdə adı çəkiləndə bir addım öndə olmağın




üstünlüyünə diqqət çəkib.

**Ekologiya və torpaqsənəslilik fakültəsinin məzunu Ramid Afizov Bakı Dövlət Universitetinə qəbul olunmasını həyatının yeni başlanğıcı, dönüş nöqtəsi hesab edir.** Deyir ki, BDU sayəsində professor və akademiklərin mühazirələrini dinləmək şansı qazanıb, təzə dostlar, yeni tanışlıqlar əldə edib. Ramidin sosial fəaliyyəti I kursdan öz təsirini göstərib. 2017-ci ildə IV İslam Həmrəyliyi oyunlarında komanda rəhbəri olub, təcrübə qazanıb. II kursda Tələbə Gənclər Təşkilatının Ekologiya və torpaqsənəslilik fakültəsi üzrə sədr müavini, III kursda isə təşkilatın fakültə sədri olaraq fəaliyyət göstərərək, sosiallaşma bacarıqlarını inkişaf etdirib. BDU-nun 100 illiyinə həsr olunmuş Enactus2019 komandasında yeganə fakültə təmsilçisi olub, proqram çərçivəsində "Siqaret çəkmə, ağac ək" deyişi altında keçirilən fləşmobun ideya rəhbəri, təşkilatçısı olub. Məzunumuz deyir ki, Enactus Azərbaycan tərəfindən sertifikatla təltif olunmağım, universitet miqyasında özümü doğrultmağım şərait yaradıb. Doğma Universitetindən ayrılarkən Ramid həm təəssüf hissi keçirir, həm də flaqman ali təhsil ocağında məzun olmağın sevincini yaşayır.



**Tarix fakültəsinin məzunu olan Lalə Əsgərova hədəflərinə doğru irəlilədiyi yolda Bakı Dövlət Universitetinin misilsiz bir vasitəçi olduğunu deyir.** Məzunumuz Universitetin mövcud olduğu 100 il ərzində xalqımızın maariflənməsində, milli təfəkkürünün formalaşmasında oynadığı müstəsna roldan danışdı, tələbələrə inkişafı üçün ziyalıların, görkəmli pedaqoqların iştirakı ilə mütəmadi olaraq tədbirlərin təşkil edildiyini bildirdi. Lalə 2017-ci ildə Bakı Dövlət Universitetində keçirilən "Azərbaycanda türk xalqları tarixinin tədqiq və tədrisi məsələləri" Respublika elmi-praktik konfransında iştirak edib. Lalə universitet seçimi edəcək abituriyentlərə məhz Bakı Dövlət Universitetini seçib, təhsillərini burada davam etdirməyi məsləhət gördü. Gələcəyə gedən yolda özünə bələdçi kimi Bakı Dövlət Universitetini seçdiyini deyən Lalə, magistratura təhsilini də BDU-da alacaq.


**D**örd il əvvəl başladığıları yolu bu gün onlar fərqlənərək bitirirlər. Artıq seminarları, həyəcanlı imtahanları, ev tapşırıqlarını, kurs işlərini, sərbəst işləri və daha nələri geridə qoyub yeni bir başlanğıcın astanasındadırlar. Onlar Azərbaycanın ilk ali təhsil ocağı, təhsilin flaqmanı sayılan Bakı Dövlət Universitetinin fərqlənən məzunlarıdır. Bugünkü məzunlarımız da kövrək notlarla məzunu olduqları fakültəni başa vurdular. Qarşılaşdıqları çətinliklər onları heç vaxt ruhdan salmadı. BDU yeniliklərə açıq olan, müasir metod və texnikalara malik, ölkəmizin bütün sahələrdə tərəqqisinə töhfə verməyə qadir, yararlı mütəxəssislər yetişdirdi.



Dilarə Piriyeva



Nərmin Məmmədova




Əfsanə Rüstəmli



Samirə Məmmədli



Sevinc Sadıqova



Elnur Qasimov



Səkinə Rzayeva

BDU-nun İctimaiyyətə əlaqələr və informasiya şöbəsi mütəmadi olaraq tələbə və məzunların fikir və təəssüratlarını ictimaiyyətə təqdim edir. Bugünkü mövzumuzun, sözün həqiqi mənasında, qəhrəmanları Bakı Dövlət Universitetini bu il fərqlənmə diplomu ilə bitirən məzunlarından bir neçəsidir.

**Fizika fakültəsinin məzunu Dilarə Piriyeva:** BDU-da təhsil almaq uşaqlıq xəyalım olub. Orta məktəb illərində hər il televiziya ekranlarından BDU-da keçirilən məzun gününü izləyəndə o hissləri, doğrudan da, yaşayırmış kimi qəribə bir həyəcan keçirirdim. Nəhayət, 2016-cı ildə 561 balla Fizika fakültəsinin fizika ixtisası üzrə ingilis bölməsinə daxil oldum. İlk dərslərini səbirsizliklə gözləyirdim, yeni insanlar, yeni müəllimlər, yeni və fərqli mühit... Fakültəmizdə təşkil olunan Ali məktəb tələbələrini Respublika elmi konfransında iştirak edib, "Ən yaxşı tələbə tədqiqat işi"nə görə diplomla təltif olunan tələbələr sırasında olmuşam. II kursda oxuyarkən BANM-da təşkil olunan Ümummilli Lider Heydər Əliyevin 95-ci il dönümünə həsr olunmuş "Respublika Tələbələrini Elmi Texniki Konfransı"nda I dərəcəli diploma layiq görülmüşəm. Universitet həyatımın maraqlı keçməsinə TEC, TGT, THİK kimi

tələbə təşkilatlarının da böyük rolu olub. Tələbə Elmi Cəmiyyətinə müxtəlif zamanlarda tələbələrə elmə olan marağını artırmaq məqsədilə, elmi seminarlar, konfranslar və layihələr təşkil etmişəm. Bütün bunları qeyd etməkdə məqsədim, universitet tələbələrini və tələbə adını daşıyacaq abituriyentlərin elmi tədbirlərə vaxt ayırmalarının vacibliyini vurğulamaqdır. Sevdiniz ixtisas üzrə təhsil alırsınızsa, bütün çətinliklərin öhdəsindən gələ bilərsiniz.

**Jurnalistika fakültəsinin məzunu Nərmin Məmmədova:** Dönüb arxada qoyduğum dörd ilə baxdığım zaman hər anını doya-doya yaşadığımı fərqi varıram. Bakı Dövlət Universitetinə qəbul olmaq mənim uşaqlıq arzum idi. Məktəb illərində hər zaman mənə hansı peşəyə yiyələnmək istədiyimi sual verdiklərində, mən ağız dolusu "Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə qəbul olacam" deyirdim. Nə xoş ki, bu arzu indi bir xətirə çevrilib. Azərbaycanın ilk ali təhsil ocağının məzunu olmaq böyük qürurdur, yaxşı ki, mən də BDU-nun məzunuyam! Universitetimizin tələbəsi və məzunu olan hər kəsə, xüsusilə jurnalist ixtisasını bitirənlərə hər yerdə yaşıl işıq yanır. Fərqlənmə diplomunu əldə etməyi çox arzulaırdım. Dörd ilimi hər zaman oxuyaraq, çalışaraq, müəllimlərimin nümunə göstərdiyi məsuliyyətli tələbələrdən biri olaraq başa vurmuşam. Hər semestrde özümle yarışırıdım desək, lap yerinə düşər.

Tələbəlik illəri unudulmaz olur deyirdilər, elə imiş. Dostlarla birlikdə yaddaşımıza həkk olan yüzlərlə xətirəmiz var: qrup yoldaşlarımız, fakültə tələbələri ilə

## Məsuliyyətli işin öhdəsindən layiqincə gələnlər

### BDU-nu fərqlənmə diplomu ilə bitirən məzunlar danışır

keçirdiyim hər gün mənə görə yadda qalan idi - akt zalında quruluş verdiyimiz tamaşalar, tele-radio studiyasında ərəsəyə gətirdiyimiz verilişlər, layihələr. Hazırda Bakı TV-də xarici xəbərlər departamentində müxbir kimi çalışıram. Dörd il ərzində nəzəri cəhətdən öyrəndiklərimin təcrübədə tətbiqinə təqdim edə bilmənin qürurunu yaşayıram. Karyerama fokuslanmaq və bu yolda uğur əldə etməyi planlayıram. İnanıram ki, mənə alınacaq.

**Tarix fakültəsinin məzunu Əfsanə Rüstəmli:** BDU-ya olan sevgim hələ universitetə qəbul olmamışdan qabaq yaranmışdı. Qəbul olacağım universiteti, gələcək tələbəlik həyatımı düşünərkən hər zaman BDU-nu xəyal edirdim. Qəbul imtahanında 602 bal topladıqda seçimi əminliklə BDU oldu. Universitetdə tam 6 il, 4 il bakalavr, 2 il isə magistratura pilləsində təhsil aldım. Tələbəlik illəri mənə tək cəlm, savad qazandırmadı. Eyni zamanda bir şəxsiyyət olaraq yetişməyimdə də əvəzədməz rol oynadı.

Çox şükürlər olsun ki, 2018-ci ildə tarixçi ixtisası üzrə qəbul imtahanında respublika üzrə ən yüksək balı (117) toplayıb yeni-

dən BDU-ya daxil oldum. Magistr illərim də bakalavr illəri qədər maraqlı və məhsuldar keçdi. Öyrəndiklərimi möhkəmləndirib, biliklərimi daha da genişləndirdim və fərqlənmə diplomuna layiq görüldüm.

**Kitabxanaçılıq-informasiya fakültəsinin məzunu Samirə Məmmədli:** Bakı Dövlət Universiteti mənə ixtisasım üzrə lazımı bilik və təcrübələr verdi, ziyalı professor-müəllim kollektivinin əhatəsində öyrənmək fürsəti yaratdı, yaxşı dostlar qazandırdı. Təhsil aldığım ixtisas üzrə bir neçə müəssisədə təcrübədə olmuşam. Universitetdə, kitabxanalarda təşkil olunan konfranslarda, seminarlarda iştirak edərək ixtisasım üzrə məlumatlar əldə etmişəm. Fakültəmizdə tədris olunan biliklərin həm nəzəri, həm təcrübə tələfini öyrənməmişəm. Debatlar, yarışmalar, özəl günlərlə bağlı keçirilən tədbirlər Universitet həyatımı daha da rəngarəng edib. 2020-ci ildə Tələbə Elmi Cəmiyyətinin sədri olmuşam. Ölkənin ən nüfuzlu Universiteti olan Bakı Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirmək, həqiqətən də, çox qürurvericidir.

**Hüquq fakültəsinin SABAH qrupları məzunu Sevinc Sadıqova:** Unudulmaz tələbəlik illərini Bakı Dövlət Universitetində keçirmək çox sevindiricidir. Təhsil aldığım ixtisasın bütün sirlərini, dərinliklərini öyrənmək həvəsi mənim bu nailiyyətə çatmağında əsas rol oynadı. SABAH qruplarında yaradılan imkanlar, müəllim-

kollektivi və qrup yoldaşlarımızla rəqabət mühitəni mənə oxumağa daha da həvələndirirdi. Tələbə "Hüquq" jurnalının icraçı redaktoru vəzifəsində çalışaraq bu sahənin incəliklərini öyrənmişəm. İmtitasiya məhkəmə müsahibələrində iştirak edərək Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Qanunvericilik Baş İdarəsində çalışmışam.

**Geologiya fakültəsinin məzunu Elnur Qasimov:** Təhsilimin bakalavr və magistratura pilləsini BDU-da başa vurmuşam. Əlbəttə ki, belə böyük tarix yazmış bir universitetdən məzun olmaq mənim üçün də şərəfdir.

Mən də bir tələbə kimi tədris müddətində mümkün qədər çox bilik əldə etmişəm, üçüncü kursdan etibarən AMEA-nın Geologiya və Geofizika İnstitutunda böyük laborant vəzifəsində çalışmağa başladım. Tələbə kimi AMEA-da çalışmaq mənim üçün çox böyük uğur idi. Əlavə olaraq SOCAR-ın 2019-2020-ci il üzrə "Daxili Təqəüd Proqramı"nın qalibi və 2019-cu il "Yay məktəbi"nin iştirakçısı olmuşam. Bütün bu sadələşdirilmiş uğurlarımda Bakı Dövlət Universitetinin rolu danılmazdır.

**Biologiya fakültəsinin məzunu Səkinə Rzayeva:** Bakı Dövlət Universiteti 4 il ərzində mənə mükəmməl dostluqlar, məzun olduqdan sonra da ünsiyyətimizin davam edəcəyi müəllimlər və auditoriya qarşısında çıxış etmək qabiliyyəti qazandırdı. İkinci kursdan etibarən Bitki fiziologiyası kafedrasında aparılan elmi təcrübələrə qoşuldum, elmi konfransda çıxış etdim. Üçüncü kursda oxuyanda "İlin ən yaxşı tələbəsi" adına layiq görüldüm. Bakı Dövlət Universitetindən fərqlənmə diplomu ilə məzun olmaq qürurverici hissdır. Çəkilməziyyəət heç zaman yerdə qalmır. Mən çox şanslıyam ki, Bakı Dövlət Universitetinin məzunuyam.

#### Buraxılışa məsul:

Afaq Sadıqova

#### Redaksiya heyəti

Əliş Ağamirzəyev  
Vüqar Əliyev  
Cahangir Məmmədli  
Həmid Vəliyev  
Allahverdi Məmmədli  
Nəsir Əhmədli

#### Dizayn - tərtibat:

Aynur Qurbanqızı

Bakı Dövlət Universitetinin mətbəəsində çap olunmuşdur.

#### Çapa imzalanıb:

31.08.2020

Tiraj: 1000 nüsxə

Redaksiyanın mövqeyi ilə müəllimlərin mövqeyi üst-üstə düşməyə bilər.

Dərc olunan məqalələrin mətninə görə redaksiya məsuliyyət daşımır.